

♦ Kitablar, rəyler

Nina SMIC

Zərif ruhlu şeirlər

Sona Vəliyevanın Serbiyada serb dilində nəşr edilən "Свет у ком спретосмо се му и ја" (Bu dünya görüş yerimiz) adlı kitabı ilə bağlı düşüncələr

Sona Vəliyevanın 2019-cu ilde Belqradda, "Computech" nəşriyyatında işıq üzü görmüş "Свет у ком спретосмо се ти и ја" adlı şeirlər toplusu tanınmış şairin serbdilli edəbi-bedi "sehnəde" ilk çıxışıdır.

Azərbaycan ədəbiyatının görkəmli təmsilcisinin bu kitabında onun vətənpərvəlik, məhəbbət, fəlsəfə və digər mövzuları yazdığı şeirlər toplanıb. Bu poeziya nümunələri tərcümə üçün seçiləndə şairin sanballı və rəngarəng yaradıcılığını serb oxucusuna mümkün qədər dürüst şəkildə çatdırmaq, eyni zamanda Sona Vəliyevanın zərif, əsrarəngiz poetik ifadə tərzinin özünəməxsusluğunu vurğulamaq olmuşdur. Ustalıqla qələmə alınan bu poeziya nümunələrinəndəki daim aktual olan, heç vaxt köhnəlmeyen mövzular bize tanışdır, onlar oxucuların qəlbini sözün esil mənasında riqqətə getirir.

Sona Vəliyevanın yaradıcılığı müasir ədəbiyyatda çox şəxsi, oxucu üçün issə qeyri-adi dərəcədə məhrəm məzmunu ilə seçilir, onun şeirlərində fəlsəfi və ruhi qat müşahidə olunur. Şaire biri-birindən gözəl şeirlər ilə usanmadan özünü və dünyani derk etməye can atır. Onun yaradıcılığı hayatı ehəmiyyət daşıyan zərif hiss və duyğuların tərənnümüdür. Eyni zamanda, müəllif hər zaman bitib-tükənməyen yeniliklər axtarıçıındadır.

Sona Vəliyevanın özünəməxsus poeziyasında muncuq kimi səliqəyle birinin ardınca düzülən misralar onun başqa əsərlərində - bu kitaba daxil olunmayan digər şeirlərində, nəşr yaradıcılığında, jurnalist araşdırılmalarında və s. təqdim olunan vətənpərvər dünyagörüşünü bir daha qətiyyətlə ortaya qoyur.

Çoxlu sayıda bioqrafik və bibliografik xarakterli faktlar da bu dünyagörüşündən xəber verir.

Onun yaradıcılığındaki lirik mən keçmişə, ənənələrə müraciət edir. Sona xanım Vəliyevanın özünün de təmsilcisi olduğu milli ruh bu mənbələrdən qaynaqlanır. Müəllifin daim keçmişə - qədim vaxtlara boylanması şairin hayat təcrübəsi və maraqları ilə asanlıqla əlaqələndirə bilərik, amma hər hansı müqayisə aparmaq istəsek, ilk cəhddəcə uğursuzluğa düşər olacaqıq. Müəllifin lirik meninin səsi Azərbaycanda yaşayan insanların həyatlarının fərqli dönenlərində müxtəlif sahələrde hiss etdikləri sevgi və bağlılıq, amansız mübarizə, iztirablar, heyranlıq və məyusluq anlarında söylədikləri neğmələrlə hemahəng olan şexsi düşüncələr kombinasiyalarından ibarətdir.

Müəllifin poeziyasının kökündə Mərkəzi Asiya ənənələrinən gələn türk eposunun izləri dayanır. Məlumdur ki, həmin ənənələr əsasında xeyli dastanlar, o cümlədən "Kitabi-Dede Qorqud" kimi qəhrəmanlıq dastanı yaranıb. Amma eyni zamanda Sona xanım Vəliyevanın poetikası Nizaminiñ məşhur qəhrəmanları - Mec-



nunla Leylinin zerif mehəbbət neğməsinin ruhunu özündə qoruyub saxlayır, bu poetikənin ritmləri "Köçəri" ve "Vəzgəl" kimi xalq rəqslerini ve mahnılarını, ozanların qeyri-adi istedadını, dəve karvanının zangirovlarının cingilişini; erlərne döyüş yoldaşı olur Xatunun ve ya Selcan Xatunun casarətini, bir-birindən ayrılmaz olan qadın ve ana əllerinin şəfqətin xatırladır; burada Azərbaycan musiqisinin və poeziyasının besiyi olan Qarabağla bağlı açı fəryadı da tuyursun; gah qarşısındaki her şeyi uğurlub dağıdan, gah da hər günlərdə serinlik getirən delisov xəzir küləyinin bütün ölkəye yayıldığı sanı çıxışları məstediçi etrinin hiss edirən.

Sağlıqın, varlığın deyar ölçüsü,

Vətən sərhəddidir, vətən bayraqı.

Üzgürənda ölməyi bacarmadıqca,

Torpaq unudacaq vətən olmağı!

Her şəhid xəberi, Tanrı sinığı,

Vətən sevgisidir, Vətən görkəmür.

Təzəden gəyər çınar oğullar,

Tabutun üçüncü bayraqa bükün.

Səfihə xalq edəbiyatının əsasını qoyan aşiq və ozanların, elecə də divan şeiri-nin Sona Vəliyevanın da poeziyasında müsahidə olunan müsbət təsiri, eyni zamanda, özünməxsus Azərbaycan vezni, bölgü və qafıya sistemi heməməntik, hem də struktural baxımdan şeirlər ağırlıq təlimir. Xüsusiyyət tekrirərdən istifadə yolu ilə yaradılan ahang şəhri baylaşdırır, məna - semantika seslərə təbə olur. Bundañın başqa, şeirin ahengdər, dinamik axımdında bütün bə güzəl məzhiyyətlər onun əsərlərinin özünməxsus rahatlıq, sərbəstlik, yüngülülük getirir: sanki sosial-siyasi və dini təsir çarpışvisindən çıxıb boy göstəren rəhə yuzalanın menasını canına çekir, ritm isə fikrin qavramlığını asanlaşdırır. Beləliklə, ənənəvi zəmən şəhri qətiyyən adətdir, onu məhdudiyyətdən - siyasi, mənəvi və sosial dəyişikliklərin təsiri şairin poetik imkanlarını genişləndirir və bu müasir rüyə eyni zamanda inama - qıymət gününə bağlayır və hər şeyin öz yerini alacağı günün galib qatacağına inanırı.

Şəhər özü xox zaman Yer üzünən bütün xeyrihə sakınlarınının barəber olduğunu, onların dünyaya qəbul olunmuş ümumi problemlərdən azı�ış çəkdiyiklərini vurgulayır və bu səbəbdən də, onun doğma torpağına bağlı vətənpərvəliyi, şübhəsiz ki, bütünlükde besəri mezmən kəsb edə bilir.

Sökülmən qulvala donik,

Səpəlirk dütə dağ'a.

Tanrı gəyərdər təzədən,

Dən gözər deyirmən ağa.

Gələmli, gedimli dünyayı,

Dədel, yetimli dünyayı,

Haqqızsı haqlımlı taladı,

Satı yüzdən, adam.

Buradan da görünür ki, "Svet u kom sretosmo se ti i ya" kitabında toplanan şeirlər xalqların oxşar tələberindəki arasındakı poetik bağlılığı özündə eks etdirir. Bu xalqların temsilcilişlərinin qədəri uzlaşdırma hell olunur və hansısa bağlı qapılar arxasında verilən son hökməndən evvel onlara son söz haqqı tanınır:

Bu qapı gözüm qapığı,

İçin Vətənin torpağı.

Üreyim yağı tapdağı,

Şən de bax, qapı bişayən.

Birbaşa və mütləq şəkildə Azərbaycanla bağlı olan yer adlarını nézəre almasaq, elbette, belə bir ehtimal yürütmək olar ki, doğma hiss və heyecanların burulmuşluğunu düşmən oxucu səhəbətin başqa yerdən getdiyinə unuda da bilər, axı bu məsələlərdən onun öz ləkəsinin arazisində de baş verən oxşar tarixi hadisələrdən söz açılır. Bu ehtimal Azərbaycan və Serbiya xalqları arasında

dostluq tellerləri bir az da möhkəmləndirir, Qarabağ problemi bu şeirlərde öz geopolitik, ebedi və bedi eksini təpdir.

Tərcümə prosesində şeirlərin əslüb və menası mümkün qədər korunub saxlanılır. Mədəniyyətlərarası mübadilə prosesinin gedidiñə baxıb müasir adəbiyyatın səhifə dilline tərcümə olunmuş hər yenilə kitabla bir az da zanginləşdirdiyini düşüne bilərik. Neticədə belə qənaət gəle bilərik ki, hətta əsərin özü tərcümə olunduğu dilin normasının qazandırdığı yeni ses ölçülərindən başqa, yeni auditoriya sayında həmə dənə manə potensialı da oldı edir.

Şeirlər ahenqinən tədricen yüksəlkəsində yaradılan yaxşılığı - prinsiplər monadə izaholunmaz və meşəm qazəvə-qədarın mistikasını müşahidə olunur, heqiqətə çatmaq üçün atılan addımlar müxtəlif çoxşayı hal və heyecanlar şəklində qarşıya çıxır: Allaha yənəñən diqqət, doğmaliq, sevgi, xürək, ümidi, arzu, inam, bəndilik hissi, mənəvi rahatlıq, derin düşüncələr və insanın yeganə sağınacağını göz üzündən olduğundan əminliklə...

Qarabağ problemi dər çərçivədə qapanıb qalmır, - onun mahiyyəti bugünkü neça-neça dəndurulmuş görünün, əslinde isə çıxdan sepilməli nüfəq toxumlarının doğrudğu umumi gözəllərin kontekstində qovuşur. Bu konfliktlər insanlara barışqı prosesində azad şəkildə iştirak etməyə, mülbərətə aparmış və müdafiə olunmamış engel töredir və adamlar ürkətlərinin dərinliyində daha yaxşı, daha təhlükəsiz, daha adətəliyər axıtmaları əsərən arzuslu və yaşıdadıqları əraziləri tərk edirlər... Bu zaman insanlara çoxlu son ümidiyinən qədimdən beri insanı tərk etməyən inama - qıymət gününə bağlayır və hər şeyin öz yerini alacağı günün galib qatacağına inanırlar.

Dağ-dəs yeriyr,

Ölüler dirilir, itkinlər geri dörnür.

Sükür Allah, ölməmişəm,

Elə-bəli bu dünyadan getmişəm.

Əlbəttə, işğal olunmuş ərazilər problemi, miliətin yaşadığı ezbə və iztribrələr vətanparvarlık kontekstində digər aktual problemləri istisna etmir: Doğma occığını qorumaq üçün müvəqqətim göstərmek, öz mahiyyətini en azndan ürəyində, gőzündə və sözündə qoruyaşla xüsnuma bütün dünyani gerçəkden tanımış, sosial menədən xaricdən sırrın kölə boyundurğu ilə razılışmamış, bürokratik ali instansiyalardan dahi çox məfəzik olana hörmət, təbətin zərif vərlığının - qadının ruhen sərsilməzlinə çalışımaq, daxili güclü, inadkarlığı və düzümlü, metin addımıdırıq azıbbı heqiqət yolu...

Vetənde Vətəne varaq,

Yolu yari yolda qoysaq.

Haqqı üz tutub yalvaraq,

Çıraq döyüşdən qohrəman,

Yol başlayıb gedən karvan.

Sona xanım Vəliyevanın əsərlərinin bir neçə dələ tərcümə olunduğunu və neçə vaxtdan barıdır ki, bir çox dünya ölkələrinde oxucuların diqqətini cəkdikini nézəre alısaq, belə nəticəyə gele bilərik ki, bu seçim poetik sözün pərəstişkarları maraqlandırıcıraq və onları cəlb edəcək. Sona Vəliyevanın "Svet u kom sretosmo se ti i ya" topuslu xalqlarımızın da yaxından tanışlığı istiqamətində növbəti ciddi addımdır, Serbiya ilə Azərbaycanın arasında əlaqələr sahəsində ciddi kulturoloji aradıqlarla özünməxsus bir takdir. Bu, eyni zamanda qəbələrimizi berk-berk qorulmuş oldumuzum bir zamanda gizli ruhi dünyamızca döña-döñe nézar salmaq üçün güclü stimuldur; cükiş şairenin çox gözəl də dəyiş kimi:

Bəzən extardığım qalar o yana,

Kimləse itiyi qersümə çıxar.

Rus dilindən tərcümə edən:

Xanım AYDIN